

3

2021

GÖYƏRCİN

ISSN-0207-4710



RAFIQ YUSIFOĞLU

ZƏFƏR YALLISI

C idir düzündə payız idi. Topxana meşəsindəki ağacların hamisinin gözlərinin kökü sapsarı saralmışdı. Bu dağlar, bu meşələr neçə illər idı ki, həsrətə öz sahiblərinin yolunu gözləyirdilər. Kuskün xaribülbüllər ayrılıqdan zillət çekirdilər. Hər yaz ümidlə torpaqdan baş qaldırıb ətrafa baxır, doğma insanları görməyib, yenidən kuskün-kuskün başlarını aşağı salırdılar.

Doğma insanların həsrəti, bəxtəvər günlərin xiffəti çicəkləri də boynubükük eləmişdi bu yerlərdə. Neçə vaxt idı ki, doğma nəfəs, doğma səs üzünə həsrət qalmışdı xaribülbüllər. Onlar bitəndə də elə yerdə bitirdilər ki, düşmənin gözünü görünməsinlər. Naməndlərin murdar nəfəsindən ürəkləri bulanırdı burdakı bütün güllərin, çicəklərin. Onlar ətirlərini də öz içlərinə çəkirdilər ki, düşmənləri ləzzətdən məhrum eləsinlər. Elə bil quşlar da qəsdən oxumurdular. Bülbüllər perikmişdi Kirsən, Üçmix dağından, Cıdır düzündən... Onların cəh-cəh vurmağa da həvəsləri qalmamışdı.

Dağlar, dərələr mürgüləyəndə onların yuxusuna "Qarabağ şikəstəsi" gəlirdi... Xan əminin qavalı ay kimi görünürdü quşların, böcəklərin gözünə... Zəngüle şəlalə kimi çağlayırdı...

Hər yaz doğma insanların yolunu ümidlə gözləyən xaribülbüllər bu payız da öz çicək qoşunlarını torpağın altına çəkib mürgüyə getmişdilər.

Birdən elə bil möcüzə oldu. Çicəklər doğma bir hənir, səs eşitdilər yerin üstündən. Elə bildilər ki, yenə yuxu görürər... Ancaq bu yuxu o biri yuxulara bənzəmirdi... Bu yuxu həqiqət ididi...

Qara zurna ildirim kimi şaqqıldayırdı Şuşanın dumanlı dağlarının üstündə...

Azərbaycan əsgərləri Cıdır düzündə "Yallı" gedirdilər. Onların ayaqları altından elə bil qələbə, zəfər qıgilcimləri qopurdu. Bu qıgilcimlər sənən ocaqlarımızı yenidən yandırırdı Qarabağda. Bütün Şuşa xoşbəxtlik nuru içində bəxtəvərlər bəxtəvərinə dönmüşdü.. Payız çicəklərinin ləçeyində xoşbəxtlik şəhi bərq vururdu...



Müzəffər Azərbaycan əsgərinin ayaqları düşmənin ləpirlərinə çalın-çarpaz dağ çəkir, yağları böcək kimi xincim-xincim əzir, toza döndərirdi. Əsgərlərimizin nəfəsi zəfər küləyinə dönüb, yağların izini-tozunu murdarlar diyarına qovurdu... Cıdır düzündə yenidən xoşbəxt çicəkləri baş qaldırırdı...

İllər boyu kuskün-kuskün axan, suyu quruyan Qarqar çayı da kövrəlmüşdi eşitdiyi bu doğma səsdən. Elə bil indi o, adı çay deyildi. Hönkürən dağların gözündən çağlayan sevinc yaşları onu coşdurub, daşdırılmışdı. İndi o, bu pak diyardan murdar ayaq izlərini yuyub aparmağa tələsirdi. Topxana meşəsindəki hər ağaç bir top lüləsinə dönmüşdü... Illər boyu otun, çayırın, şax-şəvəlin içində itib görünməz olan, dərədən sıldırıım qayalıqların sərt sinəsi ilə Cıdır düzünə qalxan Qırx pilləkən doğma ayaqlar altında ləzzət çəkirdi indi...

Dağlar sevincindən uçum-uçum uçunurdu... Elə bil ki, onlar da "Yallı" gedən igidlərimizə qoşulmuşdular. Elə bil Murov əlində Azərbaycan bayrağı cərgənin başında irəliliyirdi. Kirs, Şah dağı, Dəlidağ, Savalan, Qoşqar, Kəpəz, Səngər yallı gedirdi elə bil. Yallının o biri başında qoşa türk bayrağına bürünmüş Ağrı dağı yağılara yandıq verirdi elə bil. Düşmənlər vahimə içindəydlər. Dostlar isə sevinirdilər.

Qara zurna ildirim kimi şaqqıldayırdı, əllərinde üçrəngli bayraqımız dalgalanan Azərbaycan əsgərlərinin ayaqları altından qeyrət qıgilcimləri qopurdu... Bu qıgilcimlər ölüleri də diriltmək, cansızlara da can vermək gücündə idi...

...Pənahəli xanın, Mehdiqulu xanın, Natəvanın, Mir Möhsün Nəvvabın, Molla Pənah Vaqifin, Qasim bəy Zakirin, Üzeyir Hacıbəylinin, Nəcəf bəy Vəzirovun, Əbdürəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Sultan Hacıbəyovun, Bülbülün, Xan Şuşinskiinin, Süleyman Ələsgərovun... ruhları bir-birlərinə qoşulub bu Zəfər yallısının tamaşasına tələsirdilər...



GÖRÜCÜ

(Rus xalq nağılı)

Kasıbdan kasıb bir kişi var idi. Tanıyanlar ona Juçok-böcək deyə müraciət edirdilər. Bir dəfə o, bir qadının kətan parçasını oğurladı və aparıb samanlıqda gizlədi. Sonra özünü elə təqdim elədi ki, guya baxıcıdı, itən gizlədilən şeylərin hamisiniñ yerini asanlıqla tapa bilir.

Kətən paltarını axtarıb tapmayan qadın kişini sözlərini eşitdi və onun yanına getdi. Dedi ki, mənim paltarım itib, onu tapa bilərsənmi?

Kişi dedi:

-Tapmağına taparam. Ancaq de görüm əvəzində mənə nə verəcəksən?

-Bir pud un, bir pud da yağı verərem.

-Yaxşı.

Kişi özünü elə göstərdi ki, guya düşünür. Bir xeyli keçəndən sonra özü gizlədiyi parçanın yerini dedi. Paltarını tapan qadın çox sevindi.

Aradan bir neçə gün keçdi. Bu dəfə qadının atı itdi. O, görücü kişisinin yanına adam göndərib dedi ki, itən ayğırın yerini desin. Sən demə, dişində şirə qalan elə həmin görücü gizlice atı aparıb meşədə bir ağaca bağlayıbmış...

Görücü bir az gözlerini yumub düşündü və sonra dedi.

-Tez meşəyə gedin. Atı kimsə orada bir ağaca bağlayıb.

Gedib atı deyilən yerdə tapan qadın çox sevindi və əvəzində kişiyə 100 manat pul verdi.

İtən şeylərin yerini asanlıqla tapa bilən bir görücüün olması xəbəri bütün mahala yayıldı. Kim nə itirirdisə, qaçıb həmin kişinin yanına gedir, kömək istəyirdi.

Təsadüfən bu xəbər çara da çatdı. Neçə vaxt idi ki, o, öz nişan üzüyünü itmişdi. Nə qədər axtarırdısa, tapa bilmirdi. İtikləri asanlıqla tapa bilən bir görücüün olduğunu eşidən kimi sevindi. Əmr elədi ki, tez həmin adamı tapıb gətirsinlər.

Çarın hüzuruna gətirilən kişi bildi ki, vəziyyət çox xarabdır. Anladı ki, üzüyü tapa bilməyəcək və bu, ona çox baha başa gələcək. Çar mütləq onu gedərgəlməzə göndərəcək... Ancaq haray hara çatası idi!?

Çar kişiye baxıb onunla salamlaşdı, sonra dedi:

-Belə deyirlər ki, sən itən şeylərin yerini tapmaqdə ustasan. Əger mənim üzüyümü tapsan, sənə çoxlu pul verəcəm. Yox, əger tapmasan, boynunu qılıncla vurub, başını bədənidən ayıracam.

Bundan sonra çar əmr etdi ki, bu görücüü xüsusi bir otağa aparın. Qoy səhərəcən fikirləşib, itən üzüyümü tapsın.

Belə də etdirilər. Otaqda tək qalan kişi üzüyü necə tapmaqdən çox, buradan necə qaçıb

canını qurtarmaq haqqında düşündürdü: "Sabah mən çara nə cavab verəcəm? Yaxşısı budur ki, səhər hələ açılmamış, üçüncü xoruz banında nə yolla olur olsun qaçıb burdan çanımı qurtarım".

Üzüyü oğurlayanlar isə saray adamları idilər. Məsələdən xəbər tutduqları üçün çox narahat idilər. Onlardan biri gizlice gəlib otaqda tək qalan görücüün fikirlərini öyrənmək istəyəndə xoruz banladı. Bunu eşidən kişi dedi:

-Allah, sənə şükür! Biri var, o biri ikisini gözləmək lazımdı.

Qulluqçu vahimə içində qaçıb eşitdiyini dostlarına dedi. O biri saray adəm məsələni dəqiqləşdirmək istədi. Qulağını elə qapiya təzəcə soykeyib dinləmək istəyirdi ki, xoruz ikinci dəfə banladı. Kişi içəridən dedi:

-Çox şükür, ikinci də gəldi. İndi üçüncüyü gözləmək lazımdı.

Qulluqçu vahimə içində qaçıb eşitdiyini söylədi. Bu dəfə sarayın aşpazı gedib qulağını qapiya dirədi ki, bir şey eşitsin. Elə bu vaxt xoruz üçüncü dəfə banladı. İçəridən kişinin səsi gəldi:

-Allah, sənə şükür, üçüncü də gəldi. İndi hərəkətə başlamaq lazımdı.

Aşpaz qaçıb eşitdiklərini dedi. Qərara aldılar ki, aparıb çardan oğurladıqları üzüyü kişiyə versinlər və yalvarsınlar ki, onları elə verməsin.

Görücü üçüncü xoruz banından sonra otaqdan çıxıb qaçmaq istəyəndə həmin oğrular onun qabağını kəsdilər və qarşısında diz çöküb yalvardılar:

-Bizi məhv eləmə, al bu üzüyü götür, ancaq bizi xilas elə. Ömrümüz boyu qulluğunda durmağa hazırlıq.

Görücü kişi üzüyü alıb dedi:

-Narahat olmayın, heç birinizi elə vermərəm. Səhvinizi başa düşdүünüz üçün sizi bağışlayıram.

Sonra kişi döşəmənin bir taxtasını qaldırıb, üzüyü onun altına qoydu.

Elə bu vaxt adamlar gəlib kişini çarın hüzuruna apardılar.

Çar mənalı-mənalı biliciyə baxıb soruşdu:

-De görüm, kefin necədi?

-Sizin üzüyünüz döşəmənin altındadı.

Üzüyü təpilan çar sevindi. Kişiye çoxlu pul verdi, əmr elədi ki, onu yedirsinlər, içirsinlər, qulluğunda dayansınlar. Özü isə bağa

gəzməyə çıxdı. Bir böcək (juk) görüb, onu əlinə götürdü. Əmr elədi ki, həmin kişini gətirsinlər. Çar görücüdən soruşdu:

-İndi de görüm, mənim ovcumun içində nə var?

Görücü çox həyəcanlandı və özündə asılı olmayaraq dedi:

-Eh, Juçok, axır ki, fırıldaqların açıldı, çarın əlinə keçdin...

Çar çox təccübəldi. Ovcundakı juku (böcəyi) havaya buraxıb dedi:

-Bax, bu kişi əsl görücü imiş. Ona çoxlu pul verin və qoyun ürəyi hara istəyir, ora da getsin!

Tərcümə edəni: R.Y.Əliyev